



Rəhib ZEYNALOV,
"Innovasiya İstehsal Mərkəzinin"
 direktori, Rəsədxâz Mühəndislik
 Akademiyasının həqiqi, Azərbaycan
 Mühəndislik Akademiyasının
 müxbir üzvü, texnika elmləri
 doktoru, dosent

(Əvvəl ötən sayımızda)

Azərbaycan Respublikası rəhbərliyinin mərəqi onda idi ki, hələ H.Əliyev prezident olmadan önce "Əsrin Kontraktı" adlanan "Azəri", "Çıraq" neft yataqlarının ve "Günəşli" yatağının derinlikdə yerləşen hissəsinin "Təmmyeqsiyli Birgə İşlənməsi" haqqında saziş imzalanınsın. Buna hazırlıq getdiyindən H.Əliyev ölkə prezidentini olduqdan sonra bu prosesi təzəşdirmək üçün Ermenistanla təzkiyə sülh saziş bağışlamaga telesirdi. Çünki müharibə gedən ölkədə "fors-major" yaranıb və müqavilə bağışlamagi mümkünüsüz edirdi. BMT prosesini təzəşdirmədən möqsədilə BMT-nin TS-i ATƏM-in Minsk qrupu sedrinin 27 iyul 1993-cü il tarixdə dərc olunmuş məruzəsinə nezəre alaraq 29 iyul 1993-cü il tarixli 853 sayılı Qətnamən qəbul etmişdir. Qətnamə: "...bütün herbi emmiliyatlardan derhal dayanınlısını, münaqışdə iştirak edən işgalçı qüvvələrin işgal edilmiş rayonlardan derhal tam-ve qeyd-sərtliç çırxılmasını tələb olundu. Məraqlı tərefəli atəşkəs dair məhkəmə razılaşmalar elə etmeye və onlara riayət etmeye çağırılsın, hemçinin bù kontekstde regionda iqtisadi, nəqliyyat və enerji elaqələrinin berpa edilməsinə dair özünüm evvelki çağırışlarını təsdiq etmişdir.

BMT TS-nin 14 oktyabr 1993-cü il tarixli 874 sayılı Qətnaməsi

"1993-cü ilin avqustunda atəşkəs haqqında" razılıq elde olunsa da, ermənilər buna emal etməyərək Qubadlı rayonunu da eley keçirdilər. Azərbaycan növbəti dəfə BMT-nin TS-na müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT-nin TS-i yenidən DQ problemini müzakirəyə çıxaraq 874 sayılı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərefəldən həzirlanmış "Texərisalınmaz tədbirlərinin yeniləndirilməsi cədvəli" təqdiq olunur və bu plan esa-sında münaqışının nizamlanmasının mümkinlülüyü bildirildi. Məhiyyət etibarəti bu qətnamə də evvelkildən fərqlənmirdi.

Ərazi itkilarımızın sababları və tarixi gerçəklər

Burada da münaqışının aradan qaldırılması istiqamətində ATƏM-in seyərlər dəstəklərinin, dövlətlərin ərazi bütövülünün toxunmulmazlığı bir dənənə təsdiqlənlərdi. Amma bütün burlarla yanaşı yene de tecavüzkarlar tecavüze maruz olan tərefəli adları ilə qeyd olunur, münaqışın yalnız Azərbaycanın DQ bölgəsinin ermənilər ilə Azərbaycan arasında olan problem kimi seciyyələndirdi vurğulanırdı. Digər tərəfdən məraqlı idi ki, 874 sayılı qətnamədə Azərbaycanın son vaxtlar işgal olunmuş rayonları haqqında heç ne deyimlərdi. Halbuki, evvelki qətnamələrə işgal olmuş erazilerin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermenistanın beynəlxalq təşkilatları qəbul etdiyi senədarlı etinəsizliyi daha açıq şəkilde göstərdi. ATƏM sedrini bölgəde sefərə odluğunu vaxtda Ermenistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqışaya obyektiv qiymət verməsinə itidə edən növbət hadisə idi.

Qətnamənin tərcüməsindən BMT-nin TS - 874 sayılı qətnaməsindən:

- məraqlı tərefəli ATƏM-in Minsk qrupuna körən möqsədilə RF-i hökumətin yardımını ilə heyata keçirilən birbaşa elaqələr nəticəsində elədə edilən atəşkəs effektiv və daimi etmeye çəkər;

- 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun 9 digər üzvünün hərətəffli destəyi ilə Qrupun Sedri tərəfindən məraqlı tərefəli təqdim olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin heyata keçirilməsi" təsdiq edərək ATƏM-in DQ üzrə Minsk konfransının fealiyyətində olan sedrinin TS-sedrinin adına müräccətliyən 9 noyabr 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) sayılı qətnamələrin təsdiq edərək ATƏM-in Minsk qrupunun yonrulmaları təsdiq olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin heyata keçirilməsi" təsdiq edərək ATƏM-in DQ üzrə Minsk konfransının fealiyyətində olan sedrinin TS-sedrinin adına müräccətliyən 9 noyabr 1993-cü il tarixli məktubun və onun eləvələrinə nəzərə alaraq, AR-nın DQ regionunda onun ətrafında münaqışların davam etdirilməsi və Ermenistan Respublikası ilə AR arasındaki gərginlikləri rediyyədən və təhlükəsizliyi təhlükə altına alması ilə elaqədar ciddi narazılılığını ifade edərək Atəşkesin pozulması və bunanın davam etdirilməsi ilə bağlıdır.

- Baş Katibdən, ATƏM-in fealiyyətində olan sedrinin və ATƏM-in Minsk konfransının sedrinin Minsk qruposunun təsdiq etməsi təsdiq olunur. Sedri tərəfindən məraqlı tərefəli təqdim olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin heyata keçirilməsi" təsdiq edərək ATƏM-in DQ üzrə Minsk konfransının fealiyyətində olan sedrinin TS-sedrinin adına müräccətliyən 9 noyabr 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) sayılı qətnamələrin riyat edilməsinə nail olmaq möqsədilə öz nüfuzundan istifadə etmeye və herbi kompaniyaların genişləndirmək üçün lazımi vəsillətləri münaqışaya cəlb olunan güvələrlə verilənməsi pisləyir.

- Ermenistan hökumətinin AR DQ regionunun ermənilər tərəfindən 822 (1993), 853 (1993), 874 (1993) sayılı qətnamələrin işğal edilməsinə nail olmaq möqsədilə öz nüfuzundan istifadə etmeye və herbi kompaniyaların genişləndirmək üçün lazımi vəsillətləri münaqışaya cəlb olunan güvələrlə verilənməsi təmin etməye çağırır.

- ATƏM-in Minsk qrupunun doqquz üzvündən 4 noyabr 1993-cü il tarixli Beyannamesini alıqşayılar və onun tərkibində atəşkəs dayandırılmışdır. Hərbi aməliyyatların genişləndirməsi haqqında olan biretəlli bayatana bağlı tektilər yüksək qiymətləndirilir.

- Maraqlı teleblərden

Azərbaycan Demokratik Respublikasının (1918-1920) və Azərbaycan Respublikasının uyğun inzibati-ərazi vahidləri



Müsələ Azərbaycan Respublikasının rayon sahələri
Rayon adları

1920-ci ilin ünvan təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi - 113 895,97 kv kilometr olub...

veziyəti yeniden müzakirəyə çıxaraq 884 sayılı qətnaməni qəbul etmişdir (12 noyabr 1993).

Qətnamənin tərcüməsində deyilir:

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) sayılı qətnamələrin təsdiq edərək ATƏM-in Minsk qrupunun yonrulmaları təsdiq olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin heyata keçirilməsi" təsdiq edərək ATƏM-in DQ üzrə Minsk konfransının fealiyyətində olan sedrinin TS-sedrinin adına müräccətliyən 9 noyabr 1993-cü il tarixli məktubun və onun eləvələrinə nəzərə alaraq, AR-nın DQ regionunda onun ətrafında münaqışların davam etdirilməsi ilə bağlıdır.

- ATƏM-in Minsk qrupunun doqquz üzvündən 4 noyabr 1993-cü il tarixli Beyannamesini alıqşayılar və onun tərkibində atəşkəs dayandırılmışdır. Hərbi aməliyyatların genişləndirməsi haqqında olan güvələrlə verilənməsi təmin etməye çağırır.

- ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlər "TS-nin 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin işğal etməsi" təsdiq edilərək meydana gəlir. Bu qəbul edildiyi məjumə id. Bu qəbul etməyi 8 ay ərzində təsdiq etməyi qərəbən ibarət olub.

- Maraqlı teleblərden ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlər "TS-nin 822 (1993) və 853 (1993) sayılı qətnamələrinin işğal etməsi" təsdiq edilərək meydana gəlir. Bu qəbul edildiyi məjumə id. Bu qəbul etməyi 8 ay ərzində təsdiq etməyi qərəbən ibarət olub.

- Herbi aməliyyatların başlanmasına ilə neticələnən tərefəli

çoxlu birləşfi qaydada çıxınmasına və AR-nın bu yaxınlarda işgal edilmiş başqa rayonlardan işgalçı qüvvələrin çıxarılmasına tələb edir.

- Baş Katib, ATƏM-in fealiyyətində olan Sedrine və ATƏM-in Minsk konfransının Sedrine Minsk prosesinin gedisi və yerlərdə veziyətin bütün aspektləri, xüsusilə Şurasın müvafiq qətnamələrinin heyata keçirilməsi və bununla etəqadər ATƏM ilə BMT-i arasında inkişaf etmək eməkdaşlıq haqqında suraya məruzələrin davam etdirilmək barədə xahişini tekrar edir.

Qeyd etmek lazımdır ki, BMT TS-nin qətnamələrinin biri (822 sayılı, 1993) olcope Ə.Əliyev başçılıq etdiyi, qalan üçü (853, 874 və 884 sayılı 1993) olcope H.Əliyev başçılıq etdiyi dövrü ehətədir.

BMT TS-nin qətnamələrini araşdırarken bir çox şübheli məqamlarla rast gelmek mümkündür.

1. Minsk prosesinin həmsədrlik institutu təsə olurken bütün hallarda Rusiyin qrupun tərkibində həmsədr kimi iştirat etməsi;

Meqələnin evvelində göstəridiyi kimi.

AR erazisinin 1918-ci ilde 113,9 min kv.km, 1926-ci ilde 86,6 min kv.km-a qədər azalmış yalnız ve yalnız SSRİ rəhbərliyinin bilavasitə iştirakı ilə olub. Bu azalmanın müəyyən hissəsi H.Əliyev Azərbaycan SSR-in Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin qızış və bas vərbi. Bəle olan haldə Azərbaycan-Emənistan münaqışının sübhə yolu ilə aradan qırıldıq üçün Rusiyası Minsk qrupuna həmsədr seçilməsinə Azərbaycan Respublikasının razılığı verilmesi nadan xəber verir? 1992-ci ilin martında BMT-nin Baş katibi münaqışının həllində Avropa Təhlükəsizliyi və Əməkdaşlıq Müşəvərisi (ATƏM) seyilərini dəstekləyindən bildirirək de, 30 aprel 1993-cü ilde 822 sayılı, 29 iyul 1993-cü ilde 853 sayılı, 14 oktyabr 1993-cü ilde 874 sayılı, 12 noyabr 1993-cü ilde 884 sayılı qətnamələr qəbul etse de, ATƏM-in 1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən zirvə toplantısında həmsədrlik institutunun təsdiq ediləməsi hənsi zərurətindən yanarındır?

Halbuki, ATƏM-in Xarici İşlər Şurasının 1992-ci ilin 24 martında Helsinkide keçirilmiş Dağılıq Qarabağın veziyət müzakirə olunanın ATƏM-in Ermenistan-Azərbaycan münaqışının sübhə yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərəbən etməyi qəbul etməyi meyumi id. Bu qəbul etməyi 8 ay ərzində təsdiq etməyi qərəbən maqsəd nəden ibarət olub?

BMT TS-nin qətnamələrini araşdırarken melum olur ki, həmsədrlik institutunun 2 il 8 ay ərzində təsdiq etməsi Ermenistan-Azərbaycan birliyinin maraqları çərçivəsində heyata keçirilib.

(Ardi var)